

# “Mənim Teatrım”a ayaq açan Ovod...

Mən “Ovod”la tanış olanda Artur Ber-tondan cəmi bir yaşı kiçik idim. Onun çılğın ruhunda baş verən tələtümələr, gələcək büssə-ta olan sənsuz inamı, heç sönmöyən, ölüzmə-yən ümidi-ləri, anbaan artan, bir-birini əvəz edən arzuları, həyata, insanlara sevgisi o qədər tanış, o qədər doğma idi ki... Onun ruhunu ələ alan gənclik duyğuları kitabın sə-hifəsindəcə mənim gənc ruhumu da ələ almağı bacarmışdı.

Səhifələri çevirdikcə mən yenə 18 ya-şında qalsam da, Artur qəfil dəyişdi, düz 13 il “qocaldı”. Öldü deyilən yerdən doğdu. Bu dəfə bambaşqa insan kimi- inqilabçı Fe-liçə Rivaris olaraq... “Ovod” təxəllüsü bu adam isə nə qədər doğma olsa da, bir o qədər qəribə, ürküdücü idi. Amma bütün hal-larda saf, sevgi dolu Artur da, inqilabçı Ri-varis de, ən çox sevdikləri tərefindən uğra-dığı haqsızlıq nöticəsində insanlara inamını itirmiş, mənfilikləri, haqsızlıqları qorxma-dan, çəkinmədən ən qatı dillə ifadə edən Ovod da unudulmaz idi...

Qəribədir ki, Artur aid olduğu yerə- sev-diyyi Cemmanın, atası kardinal Montanellin yanına 13 ildən sonra başqa adda, başqa bi-çimdə geri döndüyü kimi, mənəm də həyatı-ma düz 13 ildən sonra başqa bicismdə geri qayıtdı. Bu dəfə səhnə əsəri kimi...

Müstəqil M.Teatr - “Mənim Teatrım” in səhnəsində məşhur ingilis yazıçısı Etel Li-lian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşasının oynanı-la-cağını biləndə çox sevindim. Səhifələrdən


tənəyi sevdiyim, illərdir unutmadığım və “ən sevdiyim əsər” adlandırdığım “Ovod”u bu dəfə “canlı” görmək şansı həyəcanlan-dırmışdı.

Qısaca qeyd edək ki, irland yazıçısı Etel Lillian Voyniçin “Ovod” romanı 1897-ci il-də ABŞ-da çap olunub. Əsər XIX əsrin 30-cu illərində italyanların işgəlçi Avstriya imperiyasına qarşı azadlıq mücadiləsinin fəal iştirakçılarından olan, Gənclər Hə-rəkatının üzvü Artur Berton adlı qəhrəmanın, osasən, atası kardinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında baş ve-rən faciəvi hadisələri əks etdirir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yaranı bu gənc sonda xalqının istiqlalı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Felice Rivarisə çevirilir. Haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi qərarı da onu mübarizəsindən döndərə bilmir.

Kifayət qədər qalın həcmə malik ro-man çox böyük ustalıqla səhnə əsəri kimi işlənmişdi. Əsərin əsas ideyası, hadisələrin əsas məzzi özünü çox yaxşı şəkildə göstərirdi. Ovod-Montanelli, Ovod-Cemma xətti aydın və dəqiq stirxlərlə əks olunmuşdu.

Səhnə əsəri xristianlığın əsasını təskil edən “Ata-oğul-müqəddəs” ruh tandemini daha çox ön plana çıxmışdı. Allahın öz oğlu İsanı insanların, dünyanın rifahi üçün qurban verdiyi kimi Montanelli də özünün tek oğlu Arturu (Rivaris və ya Ovod) ürəkdən inandığı, sitayı etdiyi Allah və İsa yolunda qurban verir. Ürəkdən sevdiyi, üzdə nifret

etdiyini zənn etsə belə, qəlbinin dərinliklə-rində heç zaman nifret edə bilmədiyi atasını İsaya belə qısqanan, təkcə onu sevməsini is-təyən, arzulayan Artur isə bu fədakarlılığı heç zaman anlamır. O, atasına “axı İsa sənin üçün nə edib, hansı əzabları çəkib ki, sən onu bu qədər sevirsən” deyəndə nə inqilab-



çıdır, nə də din düşməni ateist, o sadəcə ata-sından sevgi gözləyən balaca bir uşaqdır.

“Ovod” romanı yazıldıqı ilk gündən tə-zadlı fikirlərə səbəb olub. Qərb tənqidçiləri iddia edirdilər ki, müəllifin məqsədi heç də qəhrəmanlıq salnaməsi yaratmaq deyil. Cün-kü roman İtaliyada XIX əsrənə baş vermiş in-qilabi hərəkatdan bəhs etsə də, həmin döv-

rün inqilabi ruhunu, şəraitini, xalqın etirazı-nı, silahlı çaxnaşmasını, tarixi motivləri əks etdirmir. İngilab əsərdə yalnız fon xarakteri daşıyır. Tənqidçilərin fikrincə, “Ovod” ro-manı sifir antixristianlıq, hətta bu dinə qarşı fobiya, ikrah yaratmaq məqsədi daşıyır. Qəhrəmanın Tanrıya olan nifretinin bu qə-dər qabardılması bir çox tənqidçini hiddət-ləndirirdi. Lakin məhz bu yönü görə ro-man Sovet hakimiyyəti tərefindən çox böyük rəgbətlə qarşılanmışdı.

Ancaq əslində Voyniç bir insanın mə-nəvi sarsıntılarını, əzablarını, cəsarətini, qorxmazlığını, möhkəm və yenilməz xa-rakterini qabardır. İngilab, din, kilsə, vali-deyn münasibəti, dostluq, sevgi... bunlar hamısı məhz baş qəhrəmanın xarakterinin bütün yön'ləri ilə açılmasına xidmət edir.

“M.Teatr” tərefindən təqdim olunan tamaşa da müəllifin bu məqsədini sadiq qalır. Səhnə əsəri də nə qədər “ata-oğul-müqəddəs ruh” üçlüyünü əks etdirə də, hər detallı, hər strixti ilə baş qəhrəmanın Ovodun daxili dünyasının tam çılpalığı ilə açılmasına hesablanıb. Fikrimcə, əsərin əsas uğuru da məhz bundadır.

Yeni hazırlanın tamaşanı səhnələşdirən və quruluşçu rejissor Xalq artisti Vida-di Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejis-oru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulovadır.

Səhnə əsərində rolları Xalq artisti Vida-di Həsənov, Əməkdar artist İlqar Cahangır, aktyorlar Ziya Ağə, Oksana Rəsulova, Tural

Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər ifa edirlər.

Təbii ki, bütün tamaşaların əsas uğuru-nun təminatçı rejissor işi ilə yanaşı, həm də peşəkar aktyor oyunudur. “Ovod” əsəri də fərqli, özünəməxsus və düşündürəcü akt-yor oyunu ilə yadda qaldı. Oksana Rəsulo-vanın canlandırdığı Cemmanın təccübü, da-xili iztirabları sözlərdən önce aktrisanın göz-lərində, mimikalarında, jestlərində həyat qa-zanırdı.

Xalq artisti Vida-di Həsənovun “Monta-nellisi” xüsusən son monoloqunda övladının edəmina əmr vermiş bir atanın sonsuz əzab-alarını, ağrısını o qədər gözəl çatdırır ki, ro-manda ürek tutmasından ölen Montanelli səhnədə də gözümüzün önünde “ölür”.

Polis rəisini canlandıran Şamil İbrahi-mov özünün komik ifası ilə sanki bu qədər ağır, mənəvi yüksəli əsərdə nəfəsil rolu-nu oynayırdı.

Əsərin baş qəhrəmanı “Ovod” rolunu canlandıran aktyor Ziya Ağə bir saatın içərisində dəfələrlə cild dəyişirdi, biçimdən-bi-cimə düşdü. Onun bu ani dəyişiklikləri usta-liqla ifa etməsi teatrımızın gələcəyinə olan ümidi-ləri çox yüksək dərəcədə artırdı. Bəli, Azərbaycan teatr səhnəsində Ziya Ağə kimi istedadlar var, yetişməkdədirler!

Azərbaycan teatrına qazandırıqları bu möhtəşəm tamaşa münasibəti ilə bütün kol-lektivi ürəkdən töbrik edir, daha böyük uğurlar arzu edirik!

Şahanə MÜŞFIQ